

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

□ *Mədəniyyət və Turizm
Nazirliyi “Azərbaycan Xalq
Cümhuriyyəti 100” loqotipi
hazırlayıb.*

Nazirliyin informasiya və ictimaiyyətlə
əlaqələr şöbəsindən verilən məlumata
görə, loqotip Azərbaycan Prezidentinin
“Azərbaycan Xalq Cümhuriyyətinin 100

illik yubileyi haqqında” və “2018-ci ilin
Azərbaycan Respublikasında “Azərbaycan
Xalq Cümhuriyyəti ili” elan edilməsi” haq-
qında sərəncamlarına əsasən hazırlanıb.

Loqotipin müəllifi Zaur Murad oğlu
Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubiley
tədbirlərində, eləcə də “Azərbaycan Xalq



Cümhuriyyəti ili” çərçivəsində keçiriləcək
tədbirlərdə istifadə olunacaq.

Xalq qəzeti.- 2018.- 18 aprel.- S.9.